



AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
12.09 2022-ci il tarixli F-531 № -li
əmri ilə təsdiq edilmişdir.



“MÜHASİBAT UÇOTU” İXTİSASI ÜZRƏ

TƏHSİL PROQRAMI (KURİKULUM)

BAKİ – 2022

1. Ümumi müddəalar

- 1.1. Subbakalavr ixtisas dərəcəsi verən "Mühasibat uçotu" ixtisasının təhsil programı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərarları ilə təsdiq edilmiş müvafiq hüquqi sənəd və qaydalara uyğun hazırlanmışdır.
- 1.2. Yüksək texniki peşə təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənn/modullarını, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə eks etdirən sənəddir.
- 1.3. Təhsil Proqramı (kurikulum) tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün peşə təhsili müəssisələri üçün məcburidir.
- 1.4. Strukturda istifadə olunan işarələr:
İTP – ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
- 1.5. "Mühasibat uçotu" ixtisası üzrə təhsil proqramlarının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı:	030202 - Mühasibat uçotu
İxtisas qrupu / İqtisadi sektorlar:	Müəssisə müsahibat və maliyyə işinin təşkili, idarəetmə
İxtisas dərəcəsi:	"Mühasibat uçotu" ixtisası üzrə subbakalavr
Kreditlərin sayı:	180
AzMKÇ səviyyəsi:	5
İSCED kodu:	0411 Accounting and taxation
İstinad edilən kvalifikasiya standartları və kodları:	
Təhsil forması və müddəti:	Əyani Tam orta təhsil bazasından 3 il; Ümumi orta təhsil bazasından 4 il.
Məşğulluq imkanları:	müxtəlif biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə, firma, təsərrüfat subyektləri, şirkətlərin və dövlət qurumları və müəssisələri

"030202 – Mühasibat uçotu" ixtisası “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsinə uyğundur.

- 1.6 Təhsil programı üzrə bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış dövlət və semestr imtahanlarına hazırlıqla, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Tələbə üçün hər semestrdə 30 kreditə qədər modul və fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə təhsil alan tələbələrə əlavə ödəniş etmədən təhsil aldığı ixtisas üzrə əlavə modul (modullar) seçməyə icazə verilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
- 1.7 Müəyyən olunmuş kreditin tələbə tərəfindən yiğilması məcburidir. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin modul/fənn üzrə akademik borcu qalır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahani (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə modul (fənni) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki modul üzrə (hər moduldan bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.



2. “Mühasibat uçotu” ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası

2.1 Subbakalavrın ixtisas xarakteristikası.

“Mühasibat uçotu” ixtisası üzrə məzun olan mütəxəssis müxtəlif biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisiə, firma, təsərrüfat subyektləri şirkətlərin, həmçinin nazirliklər, dövlət qurumları və müəssisələrində müvafiq struktur bölmələrdə peşəkar mühasibatlıq və maliyyə idarə edilməsi sahələrində müxtəlif vəzifələri icra edə biləcəkdir.

2.1.1 Peşə fəaliyyətinin əsas istiqamətləri (vəzifə və funksiyalar):

- Mühsaibatlıq və maliyyə şöbəsi və ya sahəsi üzrə işlərin planlaşdırılmasında iştirak;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində eks etdirilməsi;
- Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətinin təmini
- Mal-material uçotunu düzgün aparmaq və sənədlərdə eks etdirmək
- Məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi və istehsal xərclərinin uçotu, xərclər smetasının hazırlanmasında iştirak və müvafiq sənəd və hesablarda qeydlərin aparılması
- Əmək haqqının hesablanması və ödənilməsi üzrə işlərin icrası
- Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sıgorta fonduna ayırmaları, digər ayırmaları icra etmək
- Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasında iştirak;
- Şirkətə gələn mal alış qaimə və deklarasiyalarının yoxlanılıb, mühasibatlıq programına daxil olunmasına nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək.

2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

İxtisas üzrə:

- İqtisadi terminlər və nəzəriyyələr haqqında biliklər
- Mühasibat uçotu və maliyyənin nəzəri və konseptual əsasları üzrə biliklər;



- Peşə fəaliyyəti ilə əlaqəli IT program təminatlarından istifadə;
- Mühasibat sənədləri, onların düzgün tərtibi və saxlanması üzrə bacarıqlar;
- İdarəetmə uçotu üzrə biliklərə sahib olmaq;
- Mənfəət və zərər hesablaması üzrə bacarıqlar;
- Vergi qanunvericiliyi və tənzimlənməsi sahəsində biliklər
- Fiziki və hüquqi şəxslər üçün vergi öhdəliklərinin hesabatının aparılması;
- Milli mühasibat uçotu standartları və Maliyyə Hesabatlarının Beyənixalq Standartları haqqında biliklər.

Yumşaq bacarıqlar (soft skills):

- Zamanın idarə olunması
- Problem həll etmə
- Yaradıcılıq

2.2. Programın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

2.2.1 Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

- kollektivdə işləmək (**ÜK-1**);
- öz sahəsi və digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (**ÜK-2**);
- etik normalara malik olmaq (**ÜK-3**);
- sağlam həyat tərzini gözləmək (**ÜK-4**);
- tənqid və özünətənqidə dözümlülük göstərmək (**ÜK-5**);
- problemlı şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək (**ÜK-6**);
- dövlət dilində sərbəst danışmaq (**ÜK-7**);
- xarici dildə ünsiyyətdə olmayı və fikrini ifadə etməyi bacarmaq (**ÜK-8**);
- İKT-dən istifadə etməyi bacarmaq (**ÜK-9**);
- Karyera planlaması və karyera yüksəlişi üçün öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (**ÜK-10**);
- fikrini düzgün və yiğcam ifadə etmək (**ÜK-11**);
- Peşə fəaliyyəti və gündəlik həyatda əmək təhlükəsizliyi və sağlamlıq qaydalarına riayət etmək və digər şəxslərə məlumatlandırmaq (“**ÜK-12**”).
- Xidmət göstərdiyi fəaliyyət sahəsi üzrə daim yenilikləri araşdırmaq (**ÜK-13**)

2.2.2 Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiylənməlidir:

- fəaliyyət sahəsinə aid olan istənilən istehsal sahələrinin, müəssisələrin və təşkilatların ixtisasına aid əsas problemlərini sistemləşdirməyi bacarmaq, onların kompleks təhlilini aparmaq və aradan qaldırmaq (PK-1);
- peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);
- qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (PK-3);
- Mövcud problemlərin aradan qaldırılması və fəaliyyəti ilə bağlı müvafiq sənədləşmə aparmaq və hesabatlar hazırlanmaq (PK-4);
- ixtisasla bağlı əsas anlayış və terminlərin mənasını bilmək və praktikada tətbiq etmək (PK-5);
- ixtisasla bağlı müxtəlif layihələrin planlaşdırılması və icrasında iştirak etmək (PK-6);
- ixtisasla bağlı aşağıdakı bilik, bacarıq və səritşərlərə yiylənmək (PK-7).
 - İqtisadi terminlər və nəzəriyyələr haqqında ilkin biliklər;
 - Bazar və onun tənzimləmə mexanizmləri, iqtisadi sistem daxilində istehsal müəssisələrinin fəaliyyət mexanizmləri və əlaqələri haqqında biliklər;
 - Peşə fəaliyyətində tətbiq edilən müxtəlif riyazi hesablama üsul və metodlar haqqında biliklər və praktiki tətbiq bacarıqları;
 - Peşə fəaliyyəti ilə əlaqəli IT program təminatlarından istifadə bacarığı;
 - Mühasibat uçotu və maliyyənin nəzəri və konseptual əsasları üzrə baza biliklər;
 - Mühasibat sənədləri, onların düzgün tərtibi və saxlanması üzrə bacarıqlar;
 - Aktiv və öhdəliklər, balans formalasdırılması üzrə biliklər;
 - İdarəetmə uçotu üzrə biliklərə sahib olmaq və müxtəlif əməliyyatların icrası və sənədləşməsi üzrə bacarıqlar;
 - Mənfəət və zərər anlayışlarını qavramaq, mənfəət və zərər hesablaması üzrə bacarıqlar;
 - Müəssisələrdə xərc maddələrinə uyğun xərc uçotu və maya dəyəri hesablanması üzrə bacarıqlar;
 - Vergi qanunvericiliyi bə tənzimlənməsi sahəsində biliklərə malik olmaq, müvafiq qanunvericiliyə əsaslanaraq fiziki və hüquqi şəxslər üçün vergi öhdəliklərinin hesabatının aparkması bacarıqları;
 - Müxtəlif maliyyə hesabatları üzrə məlumatlı olmaq, hesabatların göstəricilərinin izah etmək və müxtəlif hesabatların hazırlanması üzrə bacarıqlar;



- Özəl və dövlət müəssisələrində maliyyə sistemi, onun iş principləri və maliyyə idarə etməsi üzrə biliklər;
- Milli mühasibat uçotu standartları haqqında biliklərə sahib olmaq və standartın tələblərinin peşə fəaliyyətində tətbiqi üzrə bacarıqlar;
- Maliyyə Hesabatlarının Beyənləxalq Standartları haqqında biliklərə malik olmaq və stadandartların tələblərinin peşə fəaliyyətini yerinə yetirərkən nəzərə almaq bacarıqları;



3. “Mühasibat uçotu” ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

Humanitar və baza modulları bölümünə daxil olan modullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2019-cu il tarixli, 85 №-li qərarı ilə təsdiq olunmuş «Peşə təhsilinin dövlət standartları»nda əks olunan “ömürboyu təhsil” prinsipinə uyğun müəyyənləşdirilmişdir.

Humanitar və baza modulları bölümü üzrə təhsilalan “ömürboyu təhsil” prinsipinə uyğun olaraq aşağıdakı bilik və bacarıqlar əldə edəcəkdir:

- ixtisas üzrə peşə fəaliyyətini təmin edən ana dilində və xarici dildə yazılı və şifahi ünsiyyət qurmaq üçün nəzəri və təcrübi biliklərə malik olmalı;
- ixtisas üzrə qazanılmış biliklərdən istifadə etməli;
- informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etməli, müxtəlif hesablamaları aparmalı;
- ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilməli;
- peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılma-sında kompyuter texnologiyasından istifadə etməli;
- peşə fəaliyyətində sahibkarlıq düşüncəsini və ideyalarını əsas götürməli;
- peşə fəaliyyətində peşənin təlb etdiyi işgüzar etika və davranış qaydalarına əməl etməli;
- peşə fəaliyyətində “ömür boyu” öyrənmə prinsiplərini rəhbər tutaraq şəxsi inkişafa və düzgün karyera planlaşmasını əsas götürməlidir.

Ixtisas üzrə baza biliklərin formalaşmasını imkan verəcək aşağıdakı modulların tədrisi də bu bölümde icra edilir (məs. Texniki rəsmxətt, İstehsalatın idarəedilməsi və s.). Bu təhsilalana texniki biliklərin formalaşması, həmçinin gələcək iş prosesində müəyyən idarəçilik funksiyalarının icrası üçün tələb olunan səriştələrin əldə edilməsinə istiqamətlənir.

3.1 İxtisas üzrə modul və fənn bölmələri, modul və fənn mənimşənilməsi (təlim) nəticələri (bilik, bacarıq və yanaşma baxımından) və kreditləri, qazanılması nəzərdə tutulan kompetensiyaların kodları:

3.1.1 Ümumtəhsil fənlər bölməsi:



Ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər 29 mart 2019-cu il 1532-VQ nömrəli "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun və "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarının tələblərinə uyğun müəyyənləşdirilmişdir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda tədrisin birinci ilində ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.

Fənn bölmənün kodu	Fənlərin adı	Saat miqdarı (həftəlik)
ÜF-B01	Azərbaycan dili	3
ÜF-B02	Xarici dil	4
ÜF-B03	Riyaziyyat	4
ÜF-B04	Fizika	1
ÜF-B05	Kimya	1
ÜF-B06	Ədəbiyyat	1
ÜF-B07	Azərbaycan tarixi	2
ÜF-B08	Coğrafiya	1
ÜF-B09	Ümumi Tarix	1
ÜF-B10	Biologiya	1
ÜF-B11	İnformatika	3
ÜF-B12	Fiziki təbiyə	2
ÜF-B13	Çağırışaqədərki hazırlıq	2
ÜF-B14	İkinci xarici dil*	2
IT - B01	Praktiki laboratoriya dəsləri / istehsalat təlimi	7
Cəmi:		35
Qeydlər:		
Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılmır. Tədris müddəti 38 həftə (18/20) davam edir.		

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda peşə təhsilinin dövlət standartında göstərilmiş "Ana dilində ünsiyyət" səriştəsi "Azərbaycan dili", "Xarici dildə ünsiyyət" səriştəsi "Xarici dil", "İnformasiya texnologiyaları" səriştəsi "İnformatika", "Hesablama əməliyyatlarını yerinə yetirmə" səriştəsi isə "Riyaziyyat" fənni programına integrasiya olunmuş şəkildə, həmçinin ixtisasın tələbləri nəzərə alınmaqla uyğunlaşdırılmış program əsasında tədris edilir.

"Xarici dil" və "İnformatika" fənnin tədrisi tələbələrin sayı 15 (on beş) və daha çox olan qruplarda müvafiq maddi-texniki baza və ixtisas müəllimləri olduğu halda 2 (iki) qrupa bölünərək aparılır.

Praktiki laboratoriya dəsləri və ya istehsalat təlimi tədrisi təhsil müəssisəsi tərəfindən laboratoriya və emalatxana şəratinə əsasən tədris edilir.

İxtisasın tələbinə uyğun olaraq ikinci xarici dilin tədrisi aparılmadıqdan onun saatları əsas xarici dilə verilir.

3.1.2 Kadr hazırlığı üçün tələb olunan modul və fənn bölümü:

Modul (fənn) bölümün ün kodu / adı	Fənn bölmələri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)	Modullar üzrə kredit- lərin sayı	Qazanılma sı nəzərdə tutulan kompeten- siyaların kodları
	Təhsil hissəsi		
HBM – B00	Humanitara və baza modullar bölümü Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:		
HBM– B01 Azərbaycan tarixi	Bilməlidir: - Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, müstəqillik yolunda qazandığı nailiyyətlər, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı; Bacarmalıdır: - Tarixi inkişaf mərhələlərini müqayisə və təhlil etməyi, tarixin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi.	5	ÜK-1 ÜK-2 ÜK-5
HBM– B02 Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	Bilməlidir: - Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi naminə sözləri düzgün tələffüz etməyi; Bacarmalıdır: - Azərbaycan dilinin leksikonundan peşə fəaliyyətində istifadə etməyi, dil qaydalarına uyğun danışmağı və yazmağı, rəsmi və işgüzar üslubda yazmağı və danışmağı;	4	ÜK-7 ÜK-3 ÜK-4 ÜK-11
HBM- B03 / B04 / B05 İnformasiya ya texnologiyaları	Bilməlidir: - İnformasiya texnologiyalarından istifadə etməklə ixtisas aid məlumat, əldə etmək və tətbiqi imkanlarını; Bacarmalıdır: - İnformasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etməyi və rəqəmsal məzmun yaratmağı, müvafiq sosial media vasitələrindən istifadə etməyi; Yiyələnməlidir: - İKT, sosial media və digər program təminatlarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	6	ÜK-9 PK-2 ÜK-13
HBM- B06 / B07 / B08 / B09 Xarici	Bilməlidir: - Xarici dildə olan ixtisasa aid ədəbiyyatı oxuyub başa düşməyi; Bacarmalıdır: - Xarici dildə olan ixtisasa aid ədəbiyyatı lügətlə tərcümə etməyi, tərcüməyi-hal və digər rəsmi	12	ÜK-1 ÜK-8 ÜK-13

dildə işgüzar və akademik kommuni kasiya	sənədləri xarici dildə tər-tib etməyi, xarici dildə yazılı və şifahi ünsiyyət qurmağı; Yiyələnməlidir: - Xarici dildə olan material-lardan peşə fəaliyyətində istifa-də etmək vərdişlərinə.		
HBM- B10 / B11 Texniki hesab	Bilməlidir: - Məsələlərin həllində riyazi düşüncə nümayiş etdirməyi, və peşə fəaliyyəti ilə bağlı riyazi düşüncəni tətbiq etməyi; Bacarmalıdır: - İxtisas uyğun müvafiq hesablamaqlar aparmağı, qrafik və cədvəlləri hazırlamaq və istifadə etməyi, təsviri statistikadan istifadə etməyi; Yiyələnməlidir: Riyazi yanaşma və metodlardan peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	5	ÜK-2 PK-3
HBM- B12 Şəxsi inkışaf və karyera planlama sı	Bilməlidir: - Fərdi özünü inkişaf və karyera planlaması üzrə yanaşma və tətbiqləri başa düşməyi; Bacarmalıdır: - Karyera məqsədlərini müəyyən etməyi, karyera inkişafında müasir işaxtarma və müraciət üsullarından istifadə etməyi; Yiyələnməlidir: - Fərdi və karyera inkişafı üçün müasir planlama və tətbiq mexanizmlərindən istifadə etmək vərdişlərinə.	3	ÜK-6 ÜK-10
HBM- B13 Layihə idarə edilməsi	Bilməlidir: Layihələrin hazırlanması, idarə edilməsi və monitoringi mərhələlərini izah etməyi və fəaliyyətlərin düzgün planlaması tətbiq etməyi; Bacarmalıdır: Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaması və idarə edilməsi üzrə alət və üsullardan istifadə etməyi; Yiyələnməlidir: Layihə planlanması və idarə edilməsi üzrə müasir yanaşma və vərdişlərə	3	PK-6
HBMS- B00	Seçmə modullar*		
HBMS- B01 Etika və estetika (işgüzar Etika)	Bilməlidir: - Peşəkarlıq prinsipləri və iş yerində davranış qaydalarını; Bacarmalıdır: - Peşəkarlıq prinsipləri və komanda ilə səmərəli işləməni, vaxtdan səmərəli istifadə etməyi, iş yerində davranış qaydalarına əməl etməyi; Yiyələnməlidir: - Peşəkarlıq və səmərəli iş prinsiplərini, iş yerində düzgün davranış qaydalarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	3	ÜK-1 ÜK-3 ÜK-4 ÜK-5
HBMS-	Bilməlidir:	3	ÜK-1



B02 Estetika və Mədəni İfadə	<ul style="list-style-type: none"> - Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını başa düşməyi; <p>Bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etməyi; <p>Yiyələnməlidir:</p> <p>Peşə fəaliyyətində etiket bə nəzakət qaydalarından istifadə etmək vərdişlərinə.</p>		ÜK-3 ÜK-4 ÜK-5
HBMS- B03 STEM	<p>Bilməlidir:</p> <ul style="list-style-type: none"> - STEAM Mühəndislik və Dizaynın əsasları; - 3D qələm, 3D CAD Modeləşdirməyə girişi; - Mikrobit ilə Robototexnika -programlaşdırılmaya girişi; - CNC lazer texnologiyasına girişi; - Dron texnologiyasının əsaslarını. <p>Bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - 3D qələm və 3D CAD modeləşdirmə ilə müxtəlif obyektlərin dizaynını; - Mikrobit ilə robototexnika programlaşdırma əsasında müxtəlif layihələrin proqramlaşdırılması; - CNC lazer texnologiyası əsasında müxtəlif obyekt düzəldilməsini; - Dron texnologiyası üzrə müəyyən fəaliyyətləri. <p>Yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - STEAM Mühəndisliyi, CNC lazer və Dron texnologiyası üzrə müxtəlif praktiki vərdişlərə. 	3	ÜK-9 ÜK-13 PK-2
HBMS- B04 Sahibkarlıq iğin əsasları və biznesə giriş	<p>Bilməlidir:</p> <ul style="list-style-type: none"> - Sahibkarlıq düşüncəsi və yanaşmalarını və onların peşə fəaliyyətində tətbiqi imkanlarını başa düşməyi; <p>Bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - Peşə fəaliyyəti üzrə tətbiq edilə bilən sahibkarlıq ideyalarını müəyyən etməyi, biznes planlar hazırlamağı və biznes planları təhlil edərək onları tətbiq etməyi; <p>Yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - Peşə fəaliyyətində sahibkarlıq düşüncəsi və sahibkarlıq istiqamətində planlar hazırlama və tətbiq etmək vərdişlərinə. 	3	PK-1 PK-6
HBMS- B05 İstehsalat İN idarə edilməsi	<p>Bilməlidir:</p> <ul style="list-style-type: none"> - İxtisasına aid istehsalat sahələrinin əsas idarəetmə prinsip və mexanizmlərini başa düşməyi; <p>Bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - Peşə fəaliyyətindən asılı olaraq istehsalatın planlanması və idarə edilməsi ilə bağlı prinsipləri düzgün formada tətbiq etməyi; <p>Yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - İxtisasa aid istehsalatın idarə edilməsinin əsas prinsiplərinin peşə fəaliyyətində istifadə etmək vərdişlərinə. 	3	PK-1 PK-6
MU-İM- B00	İxtisas peşə hazırlığı modulları bölümü		

	Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:		
MU-İM-B01 İqtisadiyyatın əsasları	<p>Bu modulda mühüm iqtisadi anlayışlar izah edilir, bazar iqtisadiyyatının ümumi xarakteristikası verilir və məhdud iqtisadi ehtiyatların səmərəli istifadə olunmasında bazar mexanizminin rolü müəyyənlenir. İqtisadi subyektlərin qərar qəbul etməsini şərtləndirən prinsiplər açıqlanır.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Bazar iqtisadi anlayışları və onların qarşılıqlı əlaqəsiini, iqtisadi subyektlərin davranış prinsiplərini öyrənilməsi. - İqtisadiyyatda bazar mexanizminin rolü haqqında təsəvvürə malik olacaq iqtisadi hadisə və prosesləri məzmun və formal təhlinin ilkin vərdişlərini öyrədilməsi - İqtisadiyyatda baş verən prosesləri başa düşmək üçün nəzəri bazaya malik biliklərin verilməsi - Bazar mexanizminin əsas elementləri olan tələb təklif qiymət rəqabət onların qarşılıqlı əlaqəsini - Bazar iqtisadiyyatının fəaliyyət qanunauyğunluqların - İqtisadi subyektlərin qərarların qəbul etmə mexanizmi 	7	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B06 Hüququn əsasları	<p>Bu modul çərçivəsində tələbələr hüquq sistemində əsas bilik və bacarıqları öyrənir, təşkilatın idarəedilməsi, maliyələşdirilməsi və məşğulluq və digər məsələlərə dair qanunauyğun və qanunazidd əməllərə dair anlayışa malik olur.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Hüquq sisteminin əsas elementlərini, o cümlədən əsas hüquq mənbələrini müəyyənlenəkdirə bilmək - Müvafiq qanunvericilik çərçivəsində hüquq və öhdəlikləri bilmək və tətbiq etmək - Biznes subyektlərinin maliyyələşmə və kapital növləri arasında fəqri bilmək - Korporativ idarəetmə tənzimləmə prinsiplərini bilməli və şirkətlərin fəaliyyətində cinayət və hüquqa zidd xarakterli əməl və davranışları müəyyən etməyi bacarmalıdır - Məşğulluq münasibətinə dair müvafiq əmək qanunvericiliyini bilməli - Biznes təşkilatlarının etik davranış qaydaları haqqında qanunvericilik bazasına malik olmalı 	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B02 / MU-İM-B03 Maliyyə uçotu-1/ Maliyyə uçotu-2	<p>Bu modul çərçivəsində tələbələrə mühasibatın əsas prinsipləri, ikili yazılış qaydaları aşılanmaqla yanaşı, iqtisadi amillərin və hadisələrin müəssisəsinin maliyyə cədvəlinə təsirləri izah izah olunur.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunan konsepsual çərçivəni və qanunvericilik qaydalarını bilmək və tətbiq etmək 	6/4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<p>bacarığına</p> <ul style="list-style-type: none"> - Mütəmadiat sisteminde ikili yazışma sistemini (mükəbirləşməni) bilmək və mütəmadiat əməliyyatlarının apararkən uyğun standart və qaydaları tətbiq etmək bacarığına - Mütəmadiat əməliyyatlarının nəzəri və praktiki cəhətdən aliyyə bərabərliyinə tasirini anlamaq və onların uçotunu mütəmadiat hesablarında ikili yazılış metodu ilə etmək bacarığına - Hesabat dövrü üzrə əməliyyatların uçotu əsasında yoxlama balansını hazırlamaq və müvafiq düzəlişləri etmək bacarığına - Maliyyə uçotunun əsas prinsiplərini və anlayışlarını, mütəmadiat uçotu metodlarını tətbiq etməklə əsas maliyyə hesabatlarını hazırlamaq bacarığına - Maliyyə hesabatları əsasında maliyyə əmsallarını hesablamək bacarığına 		
Mu-İM-B15 / MU-İM-B16 Riyazi statistika 1 / Riyazi statistika 2	<p>Bu modulda statistik qanuna uygunluqların müəyyən edilməsi məqsədilə məlumatın yiğilmasının, emalının və müşahidələrin nəticələrinin interpretasiyasının riyazi üsullarını öyrənir.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Məlumatların yiğilmasının və müşahidələrin nəticələrinin emalının riyazi üsullarına - Öyrənilən riyazi üsullar arasında iqtisadi və texniki məsələlərin həllində riyazi təhlil aparmaq qabiliyyətini ayartmağı - Riyazi modelləşmənin həyata keçirilməsində effektiv riyazi həll üsullarını seçməyi - Riyaziyyatda istifadə olunacaq digər fənlərin tədrisi üçün nəzəri baza formalasdırmağı - Məntiqi və alqoritmik düşüncə tərzini formalasdırmağı 	4/4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B10 Menecmənt	<p>Bu modul çərçivəsində menecmentin əsas funksiyalarını, menecerlərin rollarını, təşkilati quruluşları və onların hər birinin üstün və mənfi cəhətlərini, liderlik növlərini öyrənir, təşkilatlardakı qrup və komanda dinamikasını, təşkilat mədəniyyətini, müxtəlifliyin faydalarını tədris edilir.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Menecməntin əsas funksiyalarını və menecerlərin rollarını təsvir etmək - Menecerlərin plamlaşdırma prosesini təşkilatın missiyası, vizyonu və dəyərləri ilə necə uyğunlaşdırıldığını izah etmək - Ümumi təşkilati quruluşları və hər birinin üstünlük və mənfi cəhətlərini müəyyənleşdirmək - Təşkilatlardakı qrup və komanda dinamikasını anlamaq - Təşkilat mədəniyyətini və müxtəlifliyin faydalarını anlamaq 	5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<ul style="list-style-type: none"> - Güclü və zəif liderliyi və liderlik növlərini tanımaq 		
MU-İM-B07 Biznes hüququ	<p>Bu modul çərçivəsində tələbələr hüquq sistemində əsas bilik və bacarıqları öyrənir, təşkilatın idarə edilməsi, məliyeləşdirilməsi və məşğulluq və digər məslələrə dair qanuna uyğun və qanuna zidd əməllərə dair anlayışa malik olurlar.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Hüquq sisteminin əsas elementlərini, o cümlədən əsas hüquq mənbələrini müəyyənləşdirə bilmək - Müvafiq qanunvericilik çərçivəsində hüquq və öhdəlikləri bilmək və tətbiq etmək - Biznes subyektlərinin maliyyələşmə və kapital növləri arasında fəqri bilmək - Korporativ idarəetmə tənzimləmə prinsiplərini bilməli və şirkətlərin fəaliyyətində cinayət və hüquqa zidd xarakterli əməl və davranışları müəyyən etməyi bacarmalıdır - Məşğulluq münasibətinə dair müvafiq əmək qanunvericiliyini bilməli - Biznes təşkilatlarının etik davranış qaydaları haqqında qanunvericilik bazasına malik olmalı 	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B18 Vergilər və vergi tutma	<p>Bu modul çərçivəsində tələbələrə vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergilərin hesablanması və ödənilməsi, vergi yoxlamaları, maliyyə sanksiyaları, vergitutmanın formaları və s. məsələlər haqqında zəruri biliklər tədris olunur.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə bağlı baza biliklərə - Vergi sisteminin fəaliyyəti və əhatə dairəsini, vergi ödəyicisinin hüquqları və öhdəlikləri haqqında biliklərə - Fiziki şəxslərin gəlir ver vergisi üzrə vergi öhdəliklərini hesablamaq bacarığına - Hüquqi şəxslərin mənfəət vergisi üzrə vergi öhdəliklərini hesablamaq bacarığına - Əlavə dəyər vergisinin (ƏDV) və digər folayı vergilərin müəssisələrə təsirini izah etmək və ƏDV və digər dolayı vergi növləri üzrə müəssisənin vergi öhdəliklərini hesablamaq bacarığına - Vergi tənzimləməsi sistemlərinə riayət etmək, müvafiq vergi hesablaması və planlaşdırma üsullarından istifadə etməklə fiziki şəxslər və hüquqi şəxslər üçün vergi öhdəliklərini hesablamaq və etik qaydada idarə etmək bacarığına 	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B14 Biznes maliyyəsi	<p>Bu modul çərçivəsində tələblər hesabat məqsədləri üçün hazırlanan maliyyə hesabatlarını ətraflı şəkildə öyrənir və maliyyə hesabatlarının bütün əsas aspektlerinin konsepsual çərçivələrini özündə birləşdirir</p> <p>Təlim nəticələri:</p>	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<ul style="list-style-type: none"> - Biznes subyektləri tərəfəindən anlaşılması və müvafiq qərar qəbul edilməsini dəstəkləmək üçün yüksək keyfiyyətli korporativ və biznes hesabatlarının tərtib edilməsini bacarmalı - Maliyyə əməlliyyatlarını yerinə yetirərkən müvafiq standart və qaydaları bilmək və xəatalar üzrə düzəlişlər etməyi bacarmaq - Maliyyə hesabatarının Beynəlxalq Satnadartlarını (IFRS) ətraflı təhlil və müqayisə etməklə maliyyə hesabatları üzrə biliklərə malik olmaq və peşə fəalliyətini yerinə yetirərkən istifadə etməyi bacarmaq - Müəssisənin fəalliyətini və mövqeyini təhlil etmək, qiymətləndirmək və məlumatlandırmaq yolu ilə effektiv qərar verməyə dəstək vermək və ya rəhbərlik etmək 		
MU-İM-B09 Vergi uçotu	<p>Bu modul çərçivəsində vergilərin mahiyyəti, vergi uçotunun əsasları və vergi növləri, vergi növlərinin hesablanması və bəyənnamələrin hazırlanması və təqdim edilməsi üzrə biliklər tədris edilir.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Vergi məsələlərini araşdırmaq və təhlil etmək; - Müxtəlif vergi növləri və onların tətbiq sahələrinin müəyyənləşdirilməsi; - ƏDV ilə bağlı anlayışlar və tətbiqi; - Vegilərin hesablanması və praktiki vəziyyətlərdə tətbiqi: <ul style="list-style-type: none"> - Fiziki şəxslərin gəlir vergisi - Hüquqi şəxslərin vergi öhdəlikləri - Sosial sığorta haqları - Əmlak vergisi - Aksiz vergisi, yol və mədən vergiləri - Sadələşdirilmiş vergi - www.taxes.gov.az və www.e-taxes.gov.az protallarından, bəyannamə tərtibatı programındaki (BTP) bütün bəyənnamələrin praktiki olaraq hazırlanması 	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B08 Əmək uçotu	<p>Bu modul çərçivəsində əmək haqqı hesablanması və uçotunun əsasları, iş vaxtının uçotu, əmək haqqına əlavələr və tutulmalar, əməyin ödənişi ilə bağlı biliklər tədris edilir.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Əmək və onun ödənilməsi uçotunun təşkili - İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu - Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri - İşçinin işə qəbulu, iş vaxtının uçotu - Əmək haqqının hesablanması, tutulmalar və əməyin ödənişinin sənədləşdirilməsi - Əmək haqqına nəzərdə tutulan əlavə ödənişlər - Əmək məzuniyyətinin hesablanması və ödənilməsi - Sair əməliyyatlar üzrə hesablaşmalar 	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<ul style="list-style-type: none"> - Məcburi Dövlət Sosial siğorta haqqları hesabına ödənilən müavinətlər - Vergi bəyannamələrində əmək haqqı ilə bağlı məlumatların eks olunması - İşçinin işdən azad edilməsi, son haqq-hesabın hesablanması və ödənilməsi 		
MU-İM-B05 Məsrəf uçotu	<p>Bu modul çərçivəsində tələbələr istehsalat məsrəfləri və onun təsnifatı, məsrəflərin uçotu metodları və maya dəyəri kalkulyasiya üzrə biliklər əldə edirlər.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Məsrəflər, xərclər və maya dəyəri - Məsrəflərin təsnifatı - Məsrəflərin uçotu metodları (kalkulyasiya metodları): normativ, sıfariş, mərhələ, sadə, standart-kostinq, direkt-kostinq, just in time metodu, ABC-kostinq, target-kostinq, kaisen-kostinq - Əsas və köməkçi istehsalın uçotu - Xidmətedici istehsalın uçotu - Ümumistehsalat və ümumtəsərrüfat xərcləri - İstehsalda zay - Bitməmiş istehsalın uçotu - İstehsala xərclərin toplanılması. - Maya dəyərinin kalkulyasiyası. 	6	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B12 Mühasibat programları	<p>Bu modul çərçivəsində tələbələr mühasibat uçotu fəaliyyətində tətbiq edilən program təminatları haqqında məlumatları, həmçinin 1 C program təminati üzrə mühasibat əməliyyatlarının praktiki icrası üzrə biliklər əldə edirlər.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Mühasibatlıq üzrə program təminatları, xüsusiyyətləri - Mühasibatlıq programlarının qurulması və müəssisənin fəaliyyətinə uyğunlaşdırılması - 1C programı haqqında anlayış - 1C mühasibat programı 7.7 və 8.2, 8.3; 1 C Ticarət və anbar - İlkin quraşdırma və kataloqlar iş - Əməliyyatların qeydiyyatı. Əməliyyat qeydləri. Standart hesabatlar - Əsas vəsaitlərin uçotu. Sabit aktiv hesabatları / Qeyri-maddi varlıqlar. - Materialların uçotu. Hesabatlı şəxslər ilə iş. Əmək haqqı uçotu - Malların uçotu. Məlumat təhlili - ƏDV uçotu. Dövrün sonu. Tənzimlənən hesabatlar - 1C programı üzərindən işçilər, debitor və kreditorlarla bağlı hesabatların əldə edilməsi - 1C programının məlumatları əsasında bəzi Vergi, DSMF, Statistika və maliyyə hesabatlarının doldurulmasının izahı - Mühasiblərin Excel programında ən çox istifadə etdiyi funksiyalar haqqında məlumat 	6	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

MU-İM-B13 Kargüzarlıq	Bu modul çərçivəsində tələbələr müəssisələrdə kargüzarlıq işi və onun qurulması, sənəd dövriyyəsi, sənəd növləri, tərtibi üzrə tələblər və tərtibi üzrə biliklər əldə edirlər. Təlim nəticələri: <ul style="list-style-type: none">- Kargüzarlıq işi və onun təşkilinin praktiki əhəmiyyəti- Ümumi və sahəvi kargüzarlığının təşkili prinsipləri- Sənədlərin tərkibi və hazırlanması vasitələri- Sənəd rekvizitləri və onların müəyyən edilmə qaydası- Sənəd rekvizitlərinin nümunəvi formaları- Xidməti sənədlərin hazırlanması, rəsmi şəklə salınması və çoxaldılması- Təşkilati-Sərəncamverici sənədlər, onların tərtibi və rəsmiləşdirilməsi- Məlumat-Arayış sənədləri və onların tərtib qaydası- Kadr sənədləri- Aktlar, onların rəsmiləşdirilməsi və tərtib edilmə qaydası- Sənədlərin sistemləşdirilməsi və onların arxivə verilməsi üçün hazırlanması qaydası.	3	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B11 Milli mühasibat ucotu	Bu modul çərçivəsində tələbələr müəssisələrdə milli mühasibat ucotu üzrə mövcud standartların tələblərinə uyğun qurulması, standartlar və əməliyyatlar üzrə biliklər əldə edirlər. Təlim nəticələri: <ul style="list-style-type: none">- Mühasibat ucotu milli standartları - əsas anlayışlar, ehtimallar (prinsiplər) və maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri- Mühasibat ucotu milli standartları üzrə əsas konsepsiyaları və tələbləri- İstehsal və xidmət sahəsi üzrə əsas əməliyyatlar üzrə milli mühasibat ucotu standartlarının tətbiqi- Ənənəvi mühasibatlıq praktikası ilə Mühasibat ucotu üzrə milli standartlar arasında mövcud olan əsas fərqlər- Milli mühasibat ucotu standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması	6	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B17 İctimai sektor üçün MUBS	Bu modul çərçivəsində tələbələr büdcə təşkilatlarında və digər ictimai təşkilatlarda mühasibat ucotunun milli və beynəlxalq standartların tələblərinə uyğun qurulması, standartlar və əməliyyatlar üzrə biliklər əldə edirlər. Təlim nəticələri: <ul style="list-style-type: none">- Büdcə Təşkilatları üçün mühasibat ucotu beynəlxalq və milli standartları - əsas anlayışlar, ehtimallar (prinsiplər) və maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri. Yeni Hesablar Planı- Qısamüddətli debitor borclarının ucotu.- Ehtiyatların ucotu - Büdcə Təşkilatları üçün 12 №-li Milli Mühasibat Ucotu Standartı və "Tikinti	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<p>müqavilələri” Bütçə Təşkilatları üçün 11 №-li Milli Mühasibat Uçotu Standartı</p> <ul style="list-style-type: none"> - Qısamüddətli kreditor borclarının uçotu - Bölgüsdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu - “İcarə” Bütçə Təşkilatları üçün 13 №-li Milli Mühasibat Uçotu Standartı - “Maliyyə Hesabatlarının Təqdimati üzrə” Bütçə Təşkilatları üçün 1 №-li Milli Mühasibat Uçotu Standartı. - “Pul Vəsaitlərinin hərəkəti haqqında Hesabat” Bütçə Təşkilatları üçün 2 №-li Milli Mühasibat Uçotu Standartı - Xalis Aktivlər/Kapitalda dəyişikliklər haqqında hesabatın tərtibi - Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın tərtibi - Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın digər hesabatlarla qarşılıqlı əlaqədə tərtibi. - Maliyyə hesabatlarının yoxlanılması və səhvlerin aşkar edilməsi 		
MU-İM-B04 KOS-MHBS	<p>Bu modul çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun milli və beynəlxalq standartların tələblərinə uyğun qurulması, standartlar və əməliyyatlar üzrə biliklər əldə edirlər.</p> <p>Təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat və maliyyə hesabatları haqqında ilkin məlumatlar; - KOS üçün maliyyə hesabatlarının təşkili prinsipləri, qaydaları və konsepsiyaları; - KOS maliyyə hesabatlarının tərtibi üzrə praktiki məşğələlər; - Konsolidə edilmiş maliyyə hesabatlarının təşkili. 	5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-İM-B22 Layihə təcrübəsi	<p>Bu modul çərçivəsində tələbə təhsil müddəti ərzində əldə etdiyi səriştə əsasında seçilmiş layihə tapşırığı üzrə işlərin planlaşdırılması, icrası, təqdimimi və təhvil verilməsi üzrə bilik və bacarıqlar əldə edir.</p> <p>Modul üzrə əldə ediləcək təlim nəticələri:</p> <ul style="list-style-type: none"> - Tədris edilmiş modullar (ən azı 5 modul üzrə 12 kompetensiyada) üzrə praktiki bacarıqlar üzrə icra ediləcək layihələrin seçimi; - Layihələrin icra mexanizminin planlaşdırılması və icrası; - Layihənin məhdud zaman çərçivəsində planlaşdırmaq və tamamlamaq; - Layihələrin icra nəticələrinin testi və təhvil verilməsi; - Layihə üzrə praktiki həllərin tapılması və icrası; 	9	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
MU-IMS-B00	<p>İxtisas peşə hazırlığı üzrə seçmə modullar bölümü</p> <p>Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:</p>	8	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5

			PK – 6 PK – 7
MU-İT-B00	Təcrübələr Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan subbakalavr:		
MU-İT-B01 / B02 / B03 İstehsalat təcrübəsi-1 / 2 / 3	Bu modul özündə qazanılmış bilik və bacarıqların möhkəmləndirilməsi üçün işəgötürən təşkilatlarda keçirilən istehsalat təcrübəsini əhatə edir. Modul üzrə əldə ediləcək təlim nəticələri: <ul style="list-style-type: none"> - qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin mütərəqqi üsul və metodlarını. - konkret ixtisas sahəsinin təşkili və idarə olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobasiyasını. - nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləş-dirmək vərdişlərinə 	35	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7

3.3. “Mühasibat uçotu” ixtisasının təhsil programını mənimsemək üçün ayrılan ümumi həftələr -143-dır,

o cümlədən:

- nəzəri təlim üçün 80;
- imtahan sessiyaları üçün 13.5;
- təcrübələr üçün 24;
- tətillər üçün 23;
- yekun dövlət attestasiyası üçün 2.5;

3.4. “Mühasibat uçotu” ixtisası üzrə təhsil programı aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilməlidir:

- nümunəvi tədris planı;
- işçi tədris planı;
- istehsalat təcrübələrinin keçirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
- modul və fənn proqramları;
- modul və fənlər üzrə işçi-tədris proqramları;
- modul və fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;
- dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;
- nəzəri və praktiki məşğələlərin planı;
- modul və fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;

- laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr.
- 3.5. "Mühasibat uçotu" ixtisası üzrə subbakalavr dərcəsi verən yüksək peşə təhsili pilləsi üzrə təhsil programını həyata keçirən peşə təhsili müəssisələri aşağıdakı hüquqlara malikdirlər:
- tələbə üçün programda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin, minimum məzmununu saxlamaqla təhsil materialının mənimşənilməsinə ayrılmış saatların həcmi modul bölməleri arasında 5%, modul bölməleri daxilində isə 20%-ə qədər dəyişmək;
 - seçmə modulların siyahısını, onların tədris ardıcılılığını, dərs növləri üzrə saatların miqdarını müəyyən etmək;
 - peşə təhsili müəssisələri seçmə modulları müxtəlif bloklar şəklində təklif edə bilər. Bu bloklara daxil olan modullar mümkün qədər müvafiq ixtisaslar üzrə subbakalavr proqramlarına istiqamətləndirilməlidir;
 - hər semestrdə nəzəri təlim müddəti (sonuncu semestr istisna olmaqla) 15 həftədir;
 - təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri bir qayda olaraq həftədə 35 saata qədər müəyyənləşdirilir.



4. Tədris prosesinin planı

Sıra sayı	Modulların (fənlərin) adı (fənlərin) şifri	Modulların (fənlərin) adı (fənlərin) şifri	Kreditin sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən Nəzari dərslər	Praktiki məşğələ	Tədrisi nəzərdə tutulan semestr	Həftəlik dərs yükü
I	BM-B00	Humanitar və baza modulları bölümü	44	1320	660	660	300	360		44
1	HBM-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30	P1	4
2	HBM-B02	Azərbaycan dilində işgütər və akademik kommunikasiya	4	120	60	60	30	30	P1	4
3	HBM-B03	İnformasiya texnologiyaları I	2	60	30	30	15	15	P1	2
4	HBM-B04	İnformasiya texnologiyaları II	2	60	30	30	15	15	HBM-B03	Y1 2
5	HBM-B05	İnformasiya texnologiyaları III	2	60	30	30	15	15	HBM-B04	P2 2
6	HBM-B06	Xarici dildə işgütər və akademik kommunikasiya I	3	90	45	45	15	30	P1	3
7	HBM-B07	Xarici dildə işgütər və akademik kommunikasiya II	3	90	45	45	15	30	HBM-B06	Y1 3
8	HBM-B08	Xarici dildə işgütər və akademik kommunikasiya III	3	90	45	45	15	30	HBM-B07	P2 3
9	HBM-B09	Xarici dildə işgütər və akademik kommunikasiya IV	3	90	45	45	15	30	HBM-B08	Y2 3
10	HBM-B10	Texniki hesab I	2	60	30	30	15	15	P1	2
11	HBM-B11	Texniki Hesab II	3	90	45	45	15	30	HBM-B10	Y1 3
12	HBM-B12	Şəxsi inkişaf və karyera planlaşması	3	90	30	60	30	30	Y2 4	
13	HBM-B13	Layihə idarə edilməsi	3	90	45	45	15	30	P3	3
	BMS-B00	Humanitar və baza modulları bölümü üzrə seçmə modulları				90				
15	HBM-B12 HBM-B13	1. Etika və estetika (İsgütər Etika) 2. STEM	3	90	45	45	30	15	P1	3
16	HBM-B14 HBM-B15	1. Sahibkarlığın əsasları və biznesə giriş 2. İstehsalatın idarə edilməsi	3	90	45	45	30	15	Y2	3
II	MU-İM-B00	İxtisasın peşə hazırlığı modulları bölümü	101	3030	1460	1570	660	910		
	MU-İM-B01	İqtisadiyyatın əsasları	7	210	90	120	60	60	P1	8
	MU-İM-B02	Maliyyə uçotu-1	6	180	90	90	45	45	Y1	6
	MU-İM-B03	Maliyyə uçotu-2	4	120	60	60	30	30	MÜ-İM-B02	4



			5	150	75	75	45	30	Y2	5
4	MU-İM-B04	KOS-MHBS								
5	MU-İM-B05	Məsrəf uçotu	6	180	90	90	45	45	P2	6
6	MU-İM-B06	Hüququn əsasları	4	120	60	60	30	30	P1	4
7	MU-İM-B07	Biznes hüququ	4	120	60	60	30	30	P2	4
8	MU-İM-B08	Əmək uçotu	4	120	60	60	30	30	P3	4
9	MU-İM-B09	Vergi uçotu	4	120	60	60	30	30	Y2	4
10	MU-İM-B10	Mənsement	5	150	75	75	30	45	P3	5
11	MU-İM-B11	Milli mühəsibat uçotu	6	180	90	90	45	45	Y2	6
12	MU-İM-B12	Mühəsibat proqramları	6	180	90	90	0	90	P3	6
13	MU-İM-B13	Kərgützərləq	3	90	45	45	30	15	P3	3
14	MU-İM-B14	Biznes maliyyəsi	4	120	60	60	30	30	Y2	4
15	MU-İM-B15	Riyazi statistika 1	4	120	60	60	30	30	MÜ-İM-B15	P2
16	MU-İM-B16	Riyazi statistika 2	4	120	60	60	30	30	Y1	4
17	MU-İM-B17	İctimai sektor üçün MUBSS	4	120	60	60	30	30	P3	4
18	MU-İM-B18	Vergilər və vergi tutma	4	120	60	60	30	30	P2	4
19	MU-İM-B19	Layihə taciribəsi	9	270	95	175	0	175	Y3	35
20	IMS-B00	İxtisasın peşə hazırlığı üzrə seçmə fənlər	8	240	120	120	60	60	Y2,P3	8
III MU-İM-BOO		İstehsalat taciribə bolumü	35	1050	1050	960	0	960		
1	MU-İM-B01	İstehsalat taciribəsi-1	7	210	210	200	0	200	Y1	40
2	MU-İM-B02	İstehsalat taciribəsi-2	7	210	210	200	0	200	Y2	40
3	MU-İM-B03	İstehsalat taciribəsi-3	21	630	630	560	0	560	Y3	40

Vaxt Bölgüsü

Tədris ili	Nəzəri təlim payız semestri	İmtahan sessiyası	Təcrlibə	Yekun dövəlat attestasiyası	Tətil
		Qış yaz semestri	Qış yay	tedris istehsalat	qış yay
I	15.09-30.12 15 həftə	30.01-19.05 15 həftə	05.01-19.01 2.5 həftə	27.06-12.07 2.5 həftə	22.05-23.06 5 həftə
II	15.09-30.12 15 həftə	30.01-19.05 15 həftə	05.01-19.01 2.5 həftə	27.06-12.07 2.5 həftə	22.05-23.06 5 həftə
III	15.09-30.12 15 həftə	01.02-04.03 5 həftə	05.01-19.01 2.5 həftə	05.03-11.03 1 həftə	12.03-18.06 14 həftə
Cəmi	80 həftə		13.5 həftə	24 həftə	2.5 həftə
					23 həftə

5. “Mühasibat uçotu” ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsinin maddi-texniki bazası və kadr potensialı

5.1. Maddi-texniki baza:

- təhsil programını həyata keçirən peşə təhsili müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (emalatxanalar, kabinetlər, laboratoriyalar, sinif otaqları, idman zalları, kitabxana və oxu zalları və s.) malik olmalıdır. Maddi-texniki baza qüvvədə olan inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğun olmalıdır.

Sinif otaqları və kabinetlər:

- Dillər və ədəbiyyat
- Riyaziyyat
- Kompüter kabinetləri
- Metodiki kabinet

Emalatxana və Laboratoriyalar:

- Xarici dil
- İKT

Kitabxana, internet şəbəkəsinə çıxışı olan oxucu zalı

İdman kompleksi

Akt zalı

5.2. Kadr potensialı:

Peşə təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali və orta ixtisas təhsili olan kadrlarla və ya 5 ildən çox peşəkar əmək təcrübəsinə malik kadrlarla təmin olunmalıdır.

Peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılardaxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-kommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;
- təhsilverənlər ali və ya orta ixtisas təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə malik olmalı;
- mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.



Lent A

6. Tədris prosesinin forma və metodları

- 6.1 Tədris formal təhsil formasında həyata keçirilir. Təhsilalma forması əyanidir. 030202 «Mühasibat uçotu» ixtisası üzrə tələbələrin təhsili kredit sisteminə uyğunlaşdırılmış tədris plan və programları əsasında həyata keçirilir.
- 6.2. Tədris prosesində müxtəlif tədris-təlim metodlarından istifadə olunur (nəzəri, praktiki, laborator məşğələləri və s.). Bununla yanaşı təhsil alanların yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdırın yanaşmalara geniş yer ayrılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını eks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart tədris yanaşmalarından istifadəyə üstünlük verilməli, təlim prosesinin çəvikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir. Tədris prosesində həmçinin SƏT (Səriştə Əsaslı Tədris) və layihə metodlarından da aktiv istifadə edilməlidir.

SƏT (Səriştə Əsaslı Tədris) Metodu:

- (1) Müəllim təkcə təhsilverən olaraq deyil həm də fasilitator rolunu, tələbələr isə sərbəst şəkildə öyrənən təhsilalan rolunu yerinə yetirir. Nəzəri dərslər üçün optimal sinf ölçüsü 20 tələbə, təcrübə dərsi üçün 10 tələbə və kompetensiya təcrübəsi üçün kiçik qrup (2 ~ 5 tələbə) təşkil edir.
- (2) Nəzəri dərslər üçün təhsilverən mühazirə, sual-cavab, proyektorundan istifadə etməklə təqdimat, müzakirə metodu və digər üsullardan istifadə edərək tələbələrə dərsi tədris edə bilər.
- (3) Müəllimlər tələbələrə dərsi tədris etdikləri zaman, yarımil ərzində bir səriştəyə və ya alt-səriştəyə aid mövzuların tədrisində "blok sistemi"ni tətbiq edə bilərlər. Tələbələr səriştə üzrə mövzusuları bitirdikdən sonra npvbəti "blok" sistemini keçə bilərlər. Bu sistem tələbələrə nisbətən böyük bir səriştələri səmərəli şəkildə və uğurla əldə etməsinə imkan verir.

Layihə Metodu

- (1) Sinifdə tələbələr 2 ~ 5 tələbədən ibarət kiçik qruplara bölünür və yerinə yetirilməsi üçün tapşırıqlar müəyyən edilir. Proses, rol təyinatı və cədvəl də daxil olmaqla layihə planını hazırlanır. Lazımı materialları hazırlanır.
- (2) Proses zamanı müəllimin nəzarəti altında peşə təhsili müəssisəsinin avadanlıqları, alətləri və vasitələrindən istifadə edilir. Tələbələr layihənin

nəticəsinə dair təqdimatı digər tələbələrə təqdim edir. Qiymətləndirmə meyarlarına görə layihənin nəticəsini müəllim qiymətləndirir. Layihəyə aid müəyyən işləri və nəticələri təhsil müəssisəsinin məhsul sərgisində nümayiş etdirilir.



7. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə

- 7.1. Tələbələrin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin KQ-06 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” sənədində qeyd olunmuş formada həyata keçirilir. Subbakanavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
- 7.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş attestasiyalardan müvəffəq qiymət almış tələbə üçün təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanır. ÜOMG tələbənin təhsil proqramını mənimsemə səviyyəsinin göstəricisidir və diploma əlavəyə daxil edilir. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

$$\text{ÜOMG} \quad \frac{b_1+k_1^*+b_2k_2^*+b_3k_3^*+\dots+b_nk_n^*}{k_1+k_2+k_3+\dots+k_n}$$

b₁, b₂, ..., b_n - tələbənin modullar (fənn) üzrə yiğdiği ballar

k₁, k₂, ..., k_n - modullara tədris planında nəzərdə tutulan müvafiq kreditlər

k₁^{*}, k₂^{*}, ..., k₃^{*} - modullar üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfr olur)

- 7.3. Subbakanavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimseməş hesab edilir. Peşə təhsili müəssisələrində subbakanavriat səviyyəsinə uyğun yüksək peşə təhsili proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “subbakanavriat dərəcəsi verilir.

